

Komendant vəzifəsi üzrə test tapşırıqları

1. Komendantın cavabdeh olduğu yaşayış sahəsində işçilər üçün normal məişət şəraitinin olması baxımdan nələr mütləq olmalıdır?

1. Yataq yeri;
2. Soyunub-geyinmə yeri;
3. Sanitar-qovşaq;
4. Yeməxana;
5. Kompüter otağı;
6. Ofis otağı;
7. Kinozal;
8. İstirahət guşəsi.

A) 1,2,3,4,8

B) 1,2,3,5,7

C) 1,3,5,7,8

D) 1,2,4,6,8

E) 1,2,3,5,6

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

2. Sosial Kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyac olan qismində hansı vətəndaşlara verilir?

A) Qeydiyyatata alınmış

B) işləməyən

C) Qeydiyyatata düşməyən

D) İşlə təmin olunmuş

E) Bir və ya iki uşağı olan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 15 noyabr 2011-ci il tarixli 253-IVQD nömrəli Azərbaycan respublikası Qanunu, Mənzil məcəlləsi 51,1

3. Yataqxana ərazisində daha çox hansı növ tullantılar yarana bilər?

A) Şüşə qırıntıları

- B) Təhlükəli tullantılar
- C) Kimyəvi tullantılar
- D) Siqaret kötökləri
- E) Məişət tullantıları

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

4. Menyuda nələr nəzərə alınmalıdır?

- A) Mövsümlilik, kalorilik, çeşidlilik
- B) Milli xörəklərin olması, duru yeməklərin olması
- C) Ayaqüstü yeməklərin üstünlük təşkil etməsi
- D) Ət yeməklərin çoxluq təşkil etməsi
- E) Qiymətlərin işçilər üçün münasib olması

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

5. Komendant yataqxanada aşağıdakılardan nəyin təşkilinə cavabdehdir?

1. Yatma vaxtında səssizliyin qorunmasına;
2. İlkin tibbi yardımın olunmasına;
3. Əraziyə giriş-çığışa;
4. Bayram şənliklərinin təşkilinə;
5. Otaqlarda televizorun olmasına.

- A) 1,2,3
- B) 1,3,5
- C) 1,3,4
- D) 1,2,4
- E) 2,3,4

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

6. Deratizasiya nədir?

- A) Siçanlara qarşı dərmanlama işləri
- B) Həşəratlara qarşı dərmanlama işləri
- C) Bakteriyalara qarşı dərmanlama işləri
- D) Sürünənlərə qarşı dərmanlama işləri
- E) Ağcaqanadlara qarşı dərmanlama işləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

7. Dezinseksiya nədir?

- A) Siçanlara qarşı dərmanlama işləri
- B) Həşəratlara qarşı dərmanlama işləri
- C) Bakteriyalara qarşı dərmanlama işləri
- D) Sürünənlərə qarşı dərmanlama işləri
- E) Ağcaqanadlara qarşı dərmanlama işləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

8. Dezinfeksiya nədir?

- A) Siçanlara qarşı dərmanlama işləri
- B) Həşəratlara qarşı dərmanlama işləri
- C) Bakteriyalara qarşı dərmanlama işləri
- D) Sürünənlərə qarşı dərmanlama işləri
- E) Ağcaqanadlara qarşı dərmanlama işləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

9. Deratizasiya işi hansı müddətdən bir görülməlidir?

A) Ayda 2 dəfədən az olmayaraq

B) Ayda 1 dəfə

C) Rübədə 2 dəfə

D) Rübədə 1 dəfə

E) 6 ayda 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

10. Dezinseksiya işləri hansı müddətdən bir görülməlidir?

A) Ayda 3 dəfədən az olmayaraq

B) Ayda 1 dəfə

C) Rübədə 1 dəfə

D) 6 ayda 1 dəfə

E) İldə 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

11. Dezinfeksiya işləri hansı müddətdən bir görülməlidir?

A) Ayda 6 dəfədən az olmayaraq

B) Ayda 1 dəfə

C) Rübədə 1 dəfə

D) 6 ayda 1 dəfə

E) İldə 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

12. Yataqxanadakı yeməxanada işçilərin ən azı neçə faizinin bir dəfəyə qidalanması üçün yer olmalıdır?

A) İşçilərin 30 % -nin

B) İşçilərin 20 %-nin

C) İşçilərin 10 %-nin

D) İşçilərin 15 %-nin

E) İşçilərin 25 %-nin

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

13. Su ehtiyatı ən azı nə qədər müddətdə nəzərə alınmalıdır?

A) 15 gün

B) 30 gün

C) 33 gün

D) 40 gün

E) 45 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

14. Xadimələr nə ilə mütləq təmin olunmalıdırlar?

1.Geyim dəsti;

2.Yuyucu vasitələr;

3.Təmizləyici vasitələr;

4.Yazı masası;

5. Kompüter;
6. Dəbilqə.

- A) 1,2,3
B) 3,4,5
C) 4,5,6
D) 1,2,4
E) 2,4,6

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

15. Menyuya kimlər imza atmalıdır?

- A) Aşbaz, feldşer
B) Anbardar, aşbaz
C) Feldşer, mühasib
D) Komendant, xadimə
E) Xadimə, aşbaz

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

16. Bir otaqda neçə nəfərdən artıq adamı yerləşdirmək olmaz?

- A) Hər 12 m³ hava kütləsinə bir nəfərdən artıq olmamaqla
B) Hər 12 m³ hava kütləsinə iki nəfərdən artıq olmamaqla
C) Hər 12 m³ hava kütləsinə üç nəfərdən artıq olmamaqla
D) Hər 12 m³ hava kütləsinə dörd nəfərdən artıq olmamaqla
E) Hər 12 m³ hava kütləsinə beş nəfərdən artıq olmamaqla

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

17. Aşbaz hansı geyim ilə təmin olunmalıdır?

1. Papaq;
2. Önlük;
3. Əlcək;
4. Eynək;
5. Ayaqqabı;
6. Corab.

A) 1,2,3

B) 3,4,5

C) 4,5,6

D) 1,2,4

E) 2,4,6

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

18. İstirahət guşəsində nələr olmalıdır?

- 1.Divan;
- 2.Kreslo;
- 3.Televizor;
- 4.Stolüstü oyun ləvazimatları;
- 5.Kompüter;
- 6.Kompüter oyunları diskləri;
7. Yemək qızdırmağa yer.

A) 1,2,3,4

B) 3,4,6,7

C) 1,2,3,6

D) 2,4,6,7

E) 1,3,5,7

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

19. Adambaşına düşən duş kabına sayı hansı sırada düzgün göstərilmişdir?

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) 1-25 nəfərə 2 kabina
- B) 1-25 nəfərə 1 kabina
- C) 1-70 nəfərə 2 kabina
- D) 1-100 nəfərə 3 kabina
- E) 1-50 nəfərə 2 kabina

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

20. Otaqların temperaturu minimum neçə dərəcə olmalıdır?

- A) 18 dərəcədən az olmamalıdır
- B) 25 dərəcədən az olmamalıdır
- C) 5 dərəcədən az olmamalıdır
- D) 21 dərəcədən az olmamalıdır
- E) 23 dərəcədən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

21. Çamaşırxanaya paltarların yuyulma üçün verilməsi necə həyata keçirilir?

- A) Paltarların cibləri və üzərində söküyün olub-olmaması yoxlanılır və sonra yuma üçün təhvil alınır
- B) Kimlərin paltarları daha çox çirklidirsə, əvvəlcə həmin işçilərin paltarları təhvil alınır
- C) Evə gedən işçilərin paltarları təhvil alınır, işdə olan işçilərin paltarları təhvil alınmır
- D) Ancaq dəyişəcək (əlavə) paltarları olmayan işçilərin paltarları təhvil alınır
- E) Birinci növbədə olmayan mühəndislərin, daha sonra fəhlələrin paltarları təhvil alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

22. Ərzaqlar soyuducuda necə yerləşdirilməlidir?

- A) Qonşuluq prinsipi ilə
- B) Keyfiyyət prinsipi ilə
- C) Fərq etməz
- D) Saxlama prinsipi ilə
- E) Donma prinsipi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

23. Ətraf mühitin qorunması qaydalarına aşağıdakılardan hansı aiddir?

- A) Tullantıların çeşidlənərək yığılması
- B) Tullantıların yandırılması
- C) Tullantıların basdırılması
- D) Tullantıların dənizə atılması
- E) Bütün növ tullantıların bir yerə yığılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

24. Yaşayış və ümumi otaqlar harada yerləşdirilməlidir?

- A) Partlayış təhlükəli zonadan kənar və quyuların yerləşdiyi yerə nisbətən küləyin orta illik istiqaməti nəzərə alınmaqla küləkdöyən tərəfdə
- B) Partlayış təhlükəli zonadan kənar və otaqların düzgün işıqlanması üçün günəş çıxan tərəfdə
- C) Partlayış təhlükəli zonadan kənar və gediş-gəlişin rahat olması baxımından magistral yola yaxın tərəfdə
- D) Partlayış təhlükəli zonadan kənar və hər hansı bir istiqamətin seçilməsi məhdudiyəti yoxdur
- E) Partlayış təhlükəli zonadan kənar və iş yerinə yaxın olması məqsədi ilə buruğun 10-15 m uzaqlığında

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

25. İçməli suyun temperaturu hansı aralıqda ol-malıdır?

- A) (+8) - (+20) dərəcə C
- B) (+5) - (+20) dərəcə C
- C) (+20) - (+25) dərəcə C
- D) (+14) - (+24) dərəcə C
- E) (+10) - (+40) dərəcə C

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

26. İçməli su qurğularına (kranlara) olan məsafə:

- A) 75 m-dən çox olmamalıdır
- B) 80 m-dən çox olmamalıdır
- C) 90 m-dən çox olmamalıdır
- D) 85 m-dən çox olmamalıdır
- E) 95 m-dən çox olmamalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

27. Avtomatik bağlanan qapalı soyuducu kameralardan ərzaqların daşınmasının iki nəfər tərəfindən yerinə yetirilməsinin səbəbi nədir?

- A) On-lar-dan birinin kameraya daxil olması, digərinin isə kameranın bayırında (yanında) dayanması məqsədi ilə
- B) Soyuducu kameradan ərzaq götürülməsi zamanı yükün daşınmasına kömək məqsədi ilə
- C) Ərzaqların tez daşınması üçün vaxta qənaət məqsədi ilə
- D) Onlardan birinin soyuducu kameranın bayırında mühafizə üçün dayanması məqsədi ilə

E) Soyuducu kamerada qalan ərzağın hesabını aparmaq məqsədi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

28. Paltar yumağa başlamazdan əvvəl aşağıdakılar yoxlanılmalıdır:

1. Camaşırxana avadanlıqlarının sazlığı;
2. İsti və soyuq suyun verilməsi, su ventillərinin sazlığı;
3. Yuyucu barabanda kənar əşyaların olmaması;
4. Paltarların markası;
5. Çamaşırların sonuncu dəfə nə zaman yuyulması.

A) 1,2,3

B) 1,2,5

C) 1,3,5

D) 2,3,4

E) 2,3,5

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

29. Yataq dəstlərin dəyişdirilməsi neçə gündə bir aparılmalıdır?

A) 10 gündə bir dəfədən az olmayaraq

B) 14 gündə bir dəfədən az olmayaraq

C) Ayda bir dəfədən az olmayaraq

D) Rübədə bir dəfədən az olmayaraq

E) 6 ayda bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

30. Əsaslı cari təmizlik-yığışdırma işləri hansı müəyyən olunmuş vaxtda aparılmalıdır?

- A) Ayda 1 dəfədən az olmayaraq
- B) Rübədə bir dəfədən az olmayaraq
- C) 6 ayda bir dəfədən az olmayaraq
- D) Həftədə bir dəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

31. Yataq dəstləri yuyulmaya verildikdən sonra onların saxlanıldığı yer hansı müddətdə yığışdırılmalı və dezinfeksiya olunmalıdır?

- A) 10 gündə bir dəfədən az olmayaraq
- B) Ayda bir dəfədən az olmayaraq
- C) Ayda iki dəfədən az olmayaraq
- D) Rübədə bir dəfədən az olmayaraq
- E) 6 aydan bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

32. Qeyd olunan fikirlərdən hansı düz deyildir?

- A) Soyunma və yuyunma yerlərindən komendant cavabdeh olduğu kimi, təmiz tutulması da yararlanan şəxsin vəzifəsidir
- B) Ərazidə həşərat, böcək və gəmirici heyvanların olmaması üçün komendant tərəfindən tədbirlər görülməlidir
- C) Yeməxana soyunma yerlərinə və sanitar qovşaq olan yerə yaxın olmalıdır
- D) İstirahət guşəsi işçilərin yataq otaqlarından mümkün qədər aralı olmalıdır
- E) Duş kabinaları mövsümə görə yetərli qədər qızdırılmalı və bu istilik 15 dərəcə C dən aşağı olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

33. Yataqxanaların komendantları, mənzil-istismar sahələrinin mühəndis-texniki əməkdaşları və digər müvafiq vəzifəli şəxslər borclu deyil:

A) Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirmək

B) Onların tabeliyində olan ərazidə keçidlərin, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin vəziyyətinə nəzarət etmək

C) Mənzil sahiblərini və yataqxanada yaşayan şəxsləri yanğına qarşı təlimatlandırmaq

D) Köçürmə yollarının, çöl köçürmə nərdivanlarının, balkonlarda və lodjilərdəki keçid qapılarının, yanğına qarşı qurğuların, qurğu boruların, eləcə də ildırımötürücülərin vəziyyətinə daima nəzarət etmək

E) Yataqxanada yerləşdirilmiş şəxslərin hər birinin yanğın əleyhinə və ilkin tibbi yardım kurslarına göndərilməsini təmin etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

34. Qeyd olunan fikirlərdən hansı yanlıştır?

A) Yataqxanada iki mərtəbəli çarpayının mərtəbələr arası məsafəsi ən azı 80 sm olmalıdır

B) Tavan yüksəkliyi 280 sm-dən az olmamalı və adam başına düşən hava həcmi ən az 12 m³ təşkil etməlidir

C) Pəncərələrin üst qisimlərində hər zaman açılıb bağlanan nəfəslilər mövcud olmalıdır

D) Otağı isitmə məqsədi ilə qaz, kömür və ya üstü açıq atəş ilə qızdırılması qadağandır

E) Yataq otaqlarında yemək bişirmək məqsədi ilə iki gözlü peçlər mövcud olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

35. Bu fikirlərdən hansı yanlıştır?

- A) Komendant duşların istifadə zamanını, saatını, şərtləri və işçilərin növbəsini nizamlamalıdır
- B) Duşlar normal təmizlik və baxımdan əlavə, hər 15 gündə bir yuyulub təmizlənməli və dezinfeksiya edilməlidir
- C) Soyunma vaqonlarında paltar dolabları metal materialdan, qapıları hava cərəyanını tənzimləyəcək şəkildə qəfəsli və ya müxtəlif yerlərdən dəlikli olmalıdır
- D) Dolabların yüksəkliyi 150 sm-dən aşağı olmamalı, üstə papaq və altda ayaqqabı qoymaq üçün gözləri olmalı və ortasında 2 ədəd paltar asmaq üçün xüsusi bir çubuğu olmalıdır
- E) Yataqxana ərazisində ən az ildə bir dəfə əksepidemik tədbirlər görülməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

36. Yataqxana ərazisində olması vacib amillərə aid deyil:

- A) İstirahət guşəsi yataq yerlərinə yaxın təşkil olunmalı
- B) Qızdırma, soyutma və havalandırma düzgün olmalı
- C) İşıqlandırma yetərli olmalı
- D) Yanğınsöndürmə tərtibatı olmalı
- E) Əksepidemik tədbirlər mütəmadi icra edilməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

37. Yataqxanaların bütün otaqlarında görülən yerlərdə aşağıda qeyd edilənlər asılmalıdır:

1. Otağın yerləşmiş olduğu müvafiq mərtəbənin ayrıca köçürülməsi üçün, yanğın siqnalizasiya sisteminin və ilkin yanğın söndürmə vasitələrinin yerləşdirildiyi yerin, köçürmə çıxışlarının və onlara gedən yolların izahedici mətnlə göstərilən sxemli planı;
2. Yataqxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcburi sayılan Yanğın Təhlükəsizliyi Qaydaları haqqında qısa yaddaş kitabçası;
3. Otaqda qalan işçilərin adları, soyadları və şəxsiyyət vəsiqələrinin seriya və nömrələri;
4. İdarə haqqında məlumat, işçilərin sayı, vəzifəsi və əlaqə nömrələri.

A) 1.2

B) 1.3

C) 1.4

D) 2.3

E) 2.4

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

38. İstehsalat və inzibati otaqlarda sobaların işə salınması kim tərəfindən aparılmalıdır?

A) Müəssisənin əmri ilə təyin olunmuş, təlimatlandırılmış şəxs tərəfindən

B) Təmir tikinti şöbəsinin rəisi tərəfindən

C) Maddi texniki təchizat şöbəsinin rəisi tərəfindən

D) Anbar təsərrüfatı idarəsinin müdiri tərəfindən

E) İdarənin rəisi və ya baş mühəndis tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

39. İctimai binalarda müvafiq temperaturu, rütubəti, havanın təmizlənməsini və zərərsizləşdirilməsini təmin edən hansı sistemlər nəzərdə tutulmalıdır?

A) İsitmə, ventilyasiya və müşahidə sistemləri

B) İsitmə, ventilyasiya və kondisiyalaşdırma sistemləri

C) İsitmə, müşahidə və kondisiyalaşdırma sistemləri

D) Müşahidə, ventilyasiya və kondisiyalaşdırma sistemləri

E) İsitmə, soyutma və kondisiyalaşdırma sistemləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

40. Hansı halda sobaların və tüstü borularının istismarı qadağandır?

A) Soba və tüstü borusu hər gün 7 saat işlədiyi halda

B) Soba və tüstü borusu hər gün 12 saat işlədiyi halda

- C) Soba və tüstü borusu hər gün 10 saat işlədiyi halda
- D) Soba və tüstü borusu nasaz olanda
- E) Soba və tüstü borusu hər gün 18 saat işlədiyi halda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

41. Normalarla müəyyən edilmiş sahələrin azaldılması ayrı-ayrı otaqlar, otaqlar qrupu üçün və yaşayış binalarının daxilindəki tikililərdə neçə faiz ola bilər?

- A) Otaq qruplarında 10 %-dən, yaşayış binalarının daxilində 15 %-dən çox olmamalıdır
- B) Otaq qruplarında 15 %-dən, yaşayış binalarının daxilində 20 %-dən çox olmamalıdır
- C) Otaq qruplarında 10 %-dən, yaşayış binalarının daxilində 25 %-dən çox olmamalıdır
- D) Otaq qruplarında 15 %-dən, yaşayış binalarının daxilində 30 %-dən çox olmamalıdır
- E) Otaq qruplarında 5 %-dən, yaşayış binalarının daxilində 35 %-dən çox olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

42. İctimai binalarda vestibülün və qarderobun sahəsi nə qədər qəbul olunur?

- A) Vestibülün sahəsi 0,2-0,9 m², qarderobun sahəsi 0,2 m²
- B) Vestibülün sahəsi 1,2-1,3 m², qarderobun sahəsi 1,15 m²
- C) Vestibülün sahəsi 0,2-0,8 m², qarderobun sahəsi 0,25 m²
- D) Vestibülün sahəsi 0,2-0,3 m², qarderobun sahəsi 0,15 m²
- E) Vestibülün sahəsi 0,2-1,3 m², qarderobun sahəsi 0,05 m²

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

43. Binalarda kommunikasiya yolları yanğın zamanı nəyi təmin etməlidir?

- A) İnsanların toplandığı yeri
- B) Siqaret çəkmək üçün yeri

C) İnsanların təhlükəsiz təxliyəsi

D) Maşın saxlamaq yeri

E) Yaşılıq olan ərazini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

44. Binalarda təmizlik işlərində istifadə olunan inventarın saxlanması, təmizləmə və qurudulması üçün nə nəzərdə tutulur?

A) İsti və soyuq su sistemi ilə təchiz olunmuş otaqlar

B) Ehtiyat işıqlandırma sistemi ilə təchiz olunmuş şkaflar

C) İsti və soyuq hava sistemi ilə təchiz olunmuş qarderob

D) İsti və soyuq ventilyasiya ilə təchiz olunmuş otaqlar

E) İsti və quru ventilyasiya ilə təchiz olunmuş şkaflar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

45. Binanın giriş qapısının qabağındakı meydançanın ölçüsü nə qədər olmalıdır?

A) Qapı layının eninin 2,5 misindən az olmamalıdır

B) Qapı layının eninin 1,5 misindən az olmamalıdır

C) Qapı layının uzununun 3,5 misindən az olmamalıdır

D) Qapı layının uzununun 4,5 misindən az olmalıdır

E) Qapı layının hündürlüyü 5,5 misindən az olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

46. Yataqxanalarda yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət kimin üzərinə düşür?

A) Yanğınsöndürənlərin

B) Anbardarın

C) Otaqlarda yaşayanların

D) Binaların rəhbərlərinin

E) Elektrik montyorunun

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

47. Yeməxanada, uzun müddətli isidən xüsusi sobalar aşağıdakı hansı qaydada təmizlənməlidir?

A) İldə 1 dəfədən az olmayaraq

B) 6 ayda 1 dəfədən az olmayaraq

C) 2 ayda 1 dəfədən az olmayaraq

D) Ayda 1 dəfə

E) Ayda 2 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

48. Neçə vaxtdan bir təxliyə-təlim məşqləri keçirilməlidir?

A) İldə bir dəfə

B) İki ildə iki dəfə

C) İldə iki dəfədən az olmayaraq

D) İki ildə bir dəfə

E) Beş ildə bir dəfə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

49. Yanğın təhlükəsizliyi ilə əlaqədar hansı vaxt ərzində və haralara baxış keçirilməlidir?

A) Vaxtaşırı - çardaq, xidmət otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə

B) İldə bir dəfə - çardaq, zirzəmi otaqlarına, çamaşırxanada, mənzillərə

C) Vaxtaşırı - çardaq, zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, akt zalında

D) Günaşırı - yaşayış, zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, koridora

E) Vaxtaşırı - çardaq, zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

50. Yataqxanalarda yaşayanları yanğın təhlükəsizliyi üzrə kim təlimatlandırmalıdır?

A) Yanğınsöndürən

B) Komendant

C) Xidmət personalları

D) Elektrik montyoru

E) Mühafizəçi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

51. Yataqxanalarda divardan yanğın təhlükəsizliyi haqqında hansı sənəd asılır?

A) Bilgi kitabçaları

B) Şəxsi kitabçalar

C) Sorğu kitabçaları

D) Yaddaş kitabçaları

E) Vərdiş kitabçaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

52. Yanğın su mənbələrinin saxlanması olan tələblər hansıdır?

A) Göstəricilər yazılmalı, su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır

B) Göstəricilər rənglənməli, su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır

C) Göstəricilər rənglənməli, su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı qorunmalıdır

D) Göstəricilər rənglənməli, su mənbəsinin sahəsi aydın və dəqiq rəqəmlə göstərilməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır

E) Göstəricilər rənglənməli, su mənbəsinin həcmi aydın və dəqiq rəqəmlə göstərilməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

53. Yanğın hidrantlarının qapaqlarına olan tələb nədir?

A) Hidrantların qapaqları daim kənar əşyalardan, tullantılardan, qış vaxtı isə qardan və buzdən təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır

B) Hidrantların qapaqları daim kənar əşyalardan, tullantılardan, qış vaxtı isə qardan və buzdən təmizlənməli və üçbucaq örtüklərlə bağlanmalıdır

C) Hidrantların qapaqları daim kənar əşyalardan, tullantılardan, qış vaxtı isə qardan və buzdən təmizlənməli və kvadrat örtüklərlə bağlanmalıdır

D) Hidrantların qapaqları daim açıq olmalı, tullantılardan, qış vaxtı isə qardan və buzdən təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır

E) Hidrantların qapaqları daim kənar əşyalardan, avtomobildən, qış vaxtı isə qardan və buzdən təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

54. Yataqxanaların və inzibati binaların ərazisində nə qadağandır?

A) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan sökülmə işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

B) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

C) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısmayan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

D) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısan mayelərin istifadəsi, qaz balonlarının yerləşdirilməsi

E) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, reklam şitlərinin quraşdırılması, tezalısan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

55. Pilləkən qəfəsində və birinci mərtəbələrində nəyin yerləşdirilməsinə icazə verilir?

A) Yalnız mərkəzi qızdırma, elektrik qurğularının və yanmayan arakəsmə ilə bağlanmış elektrik qutularının idarəetmə məntəqələrinin

B) Yalnız mərkəzi qızdırma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlanmış zibil qutularının, idarəetmə məntəqələrinin

C) Yalnız mərkəzi qızdırma, su ötürücü qurğuların və yanmayan arakəsmə ilə bağlanmış elektrik qutularının idarəetmə məntəqələrinin

D) Yalnız mərkəzi soyutma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlanmış elektrik qutularının idarəetmə məntəqələrinin

E) Yalnız mərkəzi qızdırma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlanmış elektrik qutularının idarəetmə məntəqələrinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

56. Aşağıdakılardan hansı qadağandır?

A) Zirzəmilərdə, dəhlizlərdə tezaşan inventar saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmaq

B) Zirzəmilərdə, dəhlizlərdə tezalısan maddələr saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmaq

C) Zirzəmilərdə, dəhlizlərdə tezalısan maddələr saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmamaq

D) Koridorlarda, dəhlizlərdə alışan maddələr saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmaq

E) Zirzəmilərdə, dəhlizlərdə tezalısan maddələr istifadəsi, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, qapılarda dəmir barmaqciq quraşdırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

57. Mühəndis-texniki xidmət növü olmayan yataqxanalarda texniki xidmət necə həyata keçirilir?

- A) Əlavə ödənişlə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq növbətçilər tərəfindən göstərilir
- B) Müqavilə yolu ilə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq qonşu təşkilatlar tərəfindən göstərilir
- C) Əlavə ödənişlə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq gözətçilər tərəfindən göstərilir
- D) Əlavə ödənişlə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq xidmət personalı tərəfindən göstərilir
- E) Müqavilə yolu ilə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq xüsusişdirilmiş təşkilatlar tərəfindən göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

58. Sobalar, isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə aşağıdakı hansı qaydada təmizlənməlidir?

- A) 6 ayda 1 dəfədən az olmayaraq
- B) 8 ayda 1 dəfədən az olmayaraq
- C) 2 ayda 1 dəfədən az olmayaraq
- D) 12 ayda 1 dəfədən az olmayaraq
- E) İldə 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

59. Ümumi təyinatlı işıqlandırıcılar hansı vaxtlarda yoxlanılır və neçə dəfə təmizlənilirlər?

- A) Vaxtaşırı, ildə üç dəfədən çox olmayaraq təmizlənməlidirlər
- B) Vaxtaşırı, ildə üç dəfədən az olmayaraq təmizlənməlidirlər
- C) Vaxtaşırı, ildə iki dəfədən çox olmayaraq təmizlənməlidirlər
- D) Vaxtaşırı, ildə iki dəfədən az olmayaraq təmizlənməlidirlər
- E) Vaxtaşırı, ildə bir dəfədən az olmayaraq təmizlənməlidirlər

Testin çətinlik dərəcəsi: orta

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

60. Tüstü boruları dam örtüyünün xarici səthindən hansı məsafədə olmalıdır?

- A) Əlli santimetr hündürlükdə
- B) Yetmiş santimetr hündürlükdə
- C) Altmış santimetr hündürlükdə
- D) Səksən santimetr hündürlükdə
- E) Doxsan santimetr hündürlükdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

61. Mətbəx və yanar əşyaların qaz cihazlarına hansı məsafədən yaxın quraşdırılması qadağandır?

- A) On santimetr
- B) Əlli santimetr
- C) Qırx santimetr
- D) İyirmi santimetr
- E) Otuz santimetr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

62. Tüstü boruları, isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə aşağıdakı hansı qaydada hisdən təmizlənməlidir?

- A) 2 ayda 1 dəfədən az olmayaraq
- B) 6 ayda 1 dəfədən az olmayaraq
- C) 8 ayda 1 dəfədən az olmayaraq
- D) İldə 1 dəfədən az olmayaraq
- E) 12 ayda 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

63. Təbii işıqlandırma olmayan köçürmə yolları necə və hansı vaxtlarda işıqlandırılır?

- A) Gecə, elektrik işığı ilə
- B) Daimi, elektrik işığı ilə
- C) Gecə, kerosin lampası ilə
- D) Köçürmə zamanı, fonarla
- E) Axşam, elektrik işığı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

64. Köçürmə çıxışları, ilkin yanğınsöndürmə vasitələri, təxliyə planları haradan asılmalıdır?

- A) Təkcə yeməxanada görünən yerdən
- B) Təkcə xidməti otaqlarda görünən yerdən
- C) Bütün otaqlarda görünən yerdən
- D) Təkcə dəhlizlərdə, görünən yerdən
- E) Yalnız giriş-çıxışda, görünən yerdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

65. Yanğın təhlükəsizliyi qaydaları haqqında yaddaş kitabçası haradan asılmalıdır?

- A) Yalnız giriş-çıxışda, görünən yerdən
- B) Bütün otaqlarda görünən yerdən
- C) Təkcə dəhlizlərdə, görünən yerdən
- D) Yalnız xidməti otaqlarda görünən yerdən
- E) Təkcə yeməxanada görünən yerdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

66. Yanğın baş verdiyi halda insanların hərəkəti haqqında təxliyə sxemi haradan asılmalıdır?

- A) Bütün otaqlarda görünən yerdən
- B) Dəhlizlərdə, görünən yerdən
- C) Xidməti otaqlarda görünən yerdən
- D) Giriş-çıxışda, görünən yerdən
- E) Yeməxanada görünən yerdən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

67. Daimi yanğınaqarşı su kəmərlərinin yanğın kranları nə ilə təmin olunmalıdır?

- A) Verici şlanq və lülələrlə
- B) Atıcı şlanq və qüllələrlə
- C) Atıcı boru və lülələrlə
- D) Atıcı şlanq və lülələrlə
- E) Atıcı fitlər və lülələrlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

68. Yanğın kranlarının qarşısında hansı yazılar olmalıdır?

- A) YK-hərfi indeks, sıra nömrəsi, yanğından mühafizənin telefon nömrəsi
- B) BK-hərfi indeks, tutumu, yanğından mühafizənin telefon nömrəsi
- C) YK-hərfi indeks, sıra nömrəsi, yanğın vaxtı istifadə qaydaları
- D) YK-hərfi indeks, tutumu, yanğın vaxtı istifadə qaydaları
- E) YK-hərfi indeks, həcmi, yanğından mühafizənin telefon nömrəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

69. Odsöndürən yer səviyyəsindən hansı hündürlükdə olmalıdır?

- A) 1,5 metr hündürlükdən çox
- B) 0,5 metr hündürlükdən çox
- C) 1,8 metr hündürlükdən çox
- D) 0,8 metr hündürlükdən çox
- E) 1,2 metr hündürlükdən çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

70. Odsöndürən qarının küncündən hansı məsafədə yerləşdirilməlidir?

- A) 0,8 metr məsafədən az olmayan
- B) 1,4 metr məsafədən az olmayan
- C) 1,2 metr məsafədən az olmayan
- D) 1,0 metr məsafədən az olmayan
- E) 0,6 metr məsafədən az olmayan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

71. Yataqxana dispetçerində (növbətçidə) hansı sənədlər, vasitələr olmalıdır?

- A) Telefon stansiyası, yanğına qarşı idarəetmə pultları, yanğın siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- B) Telefon stansiyası, yanğına qarşı idarəetmə pultları, məlumat verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- C) Mobil telefon, yanğına qarşı idarəetmə pultları, həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- D) Radio stansiyası, yanğına qarşı idarəetmə pultları, həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- E) Telefon stansiyası, yanğına qarşı idarəetmə pultları, həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

72. Köçürülmə yolları necə işarələnir və hansı hündürlükdə təyin olunur?

- A) Döşəmədən 2-2,6 metr hündürlükdə "GİRİŞ" sözü yazılmış işıqlandırıcı lövhə ilə
- B) Döşəmədən 2-2,0 metr hündürlükdə "ÇIXIŞ" sözü yazılmış əksətdirici lövhə ilə
- C) Döşəmədən 2-2,5 metr hündürlükdə "TƏXLİYƏ" sözü yazılmış tekstalit lövhə ilə
- D) Döşəmədən 2-2,5 metr hündürlükdə "ÇIXIŞ" sözü yazılmış işıqlandırıcı lövhə ilə
- E) Döşəmədən 1-2,5 metr hündürlükdə "QAÇIŞ" sözü yazılmış metallik lövhə ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

73. Sobalı isidicilərin istismarı zamanı aşağıdakılar qadağandır? Səhv cavabı tapın

- A) Sobaların odluqlarının qarşısında yanacağın saxlanması
- B) Sobaların alışdırılmasında kerosindən istifadə etmək
- C) Sobaların üstündə paltar qurudmaq
- D) Sobaların qarşısındakı şkafların üzərinə polad lövhə vurmaq
- E) Sobaların alışdırılmasında benzindən istifadə etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

74. Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü boruları qılgılcımsöndürənlə təh-
ciz olunmalı və tüstü boruları hansı intervalda hisdən təmizlənməlidir?

- A) Ayda bir dəfədən az olmayaraq
- B) Ayda iki dəfə
- C) Ayda üç dəfədən az olmayaraq
- D) Beş ildə bir dəfə
- E) İldə bir dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

75. Tavanların, divar və araqların, fermaların, tirlərin, döşəmələrin və binanın digər hissələri nə rəngdə olmalıdır?

- A) Tund tonda
- B) Sarı tonda
- C) Qara tonda
- D) Açıq tonda
- E) Göy tonda

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

76. 200 yerli iclas zallarını, neçənci mərtəbədən yuxarıda yerləşdirilməsinə icazə verilmir?

- A) Birinci
- B) Beşinci
- C) İkinci
- D) Üçüncü
- E) Dördüncü

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

77. Tozun və zərərli maddələrin ayrılması ilə bağlı istənilən proseslərdə qarderob otaqlarında, işləyənlərin siyahı sayına görə nə nəzərdə tutulmalıdır?

- A) Kondisioner
- B) Tumba
- C) Televizor
- D) Soyuducu
- E) Respirator

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

78. İstehsalat müəssisələrinin və ya müəssisələr qrupunun nəzdində xüsusi geyimlərin yuyulması üçün nə nəzərdə tutulmalıdır?

- A) Kombi otağı
- B) Çamaşırxana
- C) Zirzəmi
- D) Əlüzyuyulma otaqları
- E) Siqaret çəkilən otaqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

79. İki qonşu mərtəbədə işləyənlərin sayı 30 nəfər və ya daha az olduqda, ayaqyolular hansı mərtəbədə yerləşdirilməlidir?

- A) Mansarda olan mərtəbədə
- B) Az adam olan mərtəbədə
- C) Beşinci mərtəbədə
- D) Çardaq olan mərtəbədə
- E) Çox adam olan mərtəbədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

80. Bərk məişət tullantıları neçə gündən bir daşınmalıdır?

- A) Üç gündən bir
- B) Hər gün
- C) İki gündən bir
- D) Dörd gündən bir
- E) Həfdədə bir dəfə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

81. Dəyişməz sistemdə tullantıların metal tutumları neçə gündən bir yuyulmalı və neçə gündən bir dezinfeksiya edilməlidir?

- A) Müntəzəm yuyulmalı və dörd gündən bir dezinfeksiya edilməlidir
- B) Müntəzəm yuyulmalı və həfdədə bir dəfə dezinfeksiya edilməlidir
- C) Müntəzəm yuyulmalı və iki gündən bir dezinfeksiya edilməlidir
- D) Müntəzəm yuyulmalı və on gündən bir dezinfeksiya edilməlidir
- E) Müntəzəm yuyulmalı və beş gündən bir dezinfeksiya edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

82. Dəyişən sistemdə tullantıların metal tutumları neçə gündən bir yuyulmalı və neçə gündən bir dezinfeksiya edilməlidir?

- A) Müntəzəm yuyulmalı və boşaldıqdan sonra dezinfeksiya edilməlidir
- B) Müntəzəm yuyulmalı və üç gündən bir dezinfeksiya edilməlidir
- C) Müntəzəm yuyulmalı və həfdədə bir dəfə dezinfeksiya edilməlidir
- D) Müntəzəm yuyulmalı və iki gündən bir dezinfeksiya edilməlidir
- E) Müntəzəm yuyulmalı və beş gündən bir dezinfeksiya edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

83. Həyət ayaqyolları yaşayış binalarından hansı məsafədə olmalıdır?

- A) 50-150 metr
- B) 80-120 metr
- C) 80-200 metr
- D) 60-160 metr
- E) 20-100 metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

84. Yığışdırılmış yarpaqları sonra neyləyirlər?

- A) Toplayıb yandırılırlar
- B) Kompostlaşdırılma sahələrinə daşıyırlar
- C) Toplayıb basdırılırlar
- D) Kanalizasiyaya buraxırlar
- E) Fermalara göndərilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

85. Yataqxanada yaşayan şəxslər tərəfindən dövlət əmlakına ziyan vurularsa, hansı tədbir görülür?

- A) Aktlaşdırılaraq ziyanın ödənilməsi təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xəbərdarlıq edilir
- B) Aktlaşdırılaraq yenisinin alınması təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xəbərdarlıq edilir
- C) Aktlaşdırılaraq ziyanın ödənilməsi təşkil edilir, bir daha belə halların təkrarlanması ilə əlaqədar xəbərdarlıq edilir
- D) Aktlaşdırılaraq bərpası təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xəbərdarlıq edilir
- E) Aktlaşdırılaraq ziyanın ödənilməsi təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xahiş edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

86. Yataqxanada oğurluq faktı ilə əlaqədar hansı tədbir görülür?

- A) Dərhal yaşayanlar arasında təhqiqat aparılır, itmə faktı ilə əlaqədar rəhbərliyə xəbər verilir

- B) Dərhal polisə və rəhbərliyə məlumat verilir, itmə faktı ilə əlaqədar araşdırma aparılır
- C) Dərhal rəhbərliyə məlumat verilir, itmə faktı ilə əlaqədar araşdırma aparılır
- D) Dərhal polisə məlumat verilir, itmə faktı ilə əlaqədar soraqlaşma aparılır
- E) Dərhal rəhbərliyə məlumat verilir, itmə faktı ilə əlaqədar araşdırma aparılır, izahatlar alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

87. Yataqxanada yaşamaq hansı qaydalarla tənzimlənir?

- A) Daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, intizam tədbirləri ilə
- B) Daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, cinayət məəcəlləsi ilə
- C) Daxili nizam qaydaları, əmək məəcəlləsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə
- D) Əmək məəcəlləsi, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə
- E) Daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

88. Yataqxanaya giriş-çıxış necə tənzimlənir?

- A) Sürücülük vəsiqəsi ilə
- B) Şəxsiyyət vəsiqəsi ilə
- C) Order vərəqəsi ilə
- D) Buraxılış vərəqəsi ilə
- E) Qalma vərəqəsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

89. Komendant yataqxanaya göndərilənləri hansı sənədlərə əsasən qəbul edir?

- A) Order, şəxsiyyət vəsiqəsi, ailə tərkibi və sağlamlıq, digər sənədlərə əsasən
- B) Order, sağlamlıq arayışı, ailə tərkibi və aidiyyatı üzrə digər sənədlərə əsasən
- C) Order, buraxılış vəsiqəsi, ailə tərkibi və aidiyyatı üzrə digər sənədlərə əsasən
- D) Order, şəxsiyyət vəsiqəsi, sağlamlıq və aidiyyatı üzrə digər sənədlərə əsasən
- E) Order, şəxsiyyət vəsiqəsi, ailə tərkibi və aidiyyatı üzrə digər sənədlərə əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

90. Yaşayış otağının təqdimi necə həyata keçirilir?

- A) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar, otağın açarı təhvil verilir
- B) Əvvəlcə cinayət məəcəlləsi, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar, otağın açarı təhvil verilir
- C) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar verilir, digər otaqlar göstərilir
- D) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar verilir, yeməxana göstərilir
- E) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, yeməxana, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar, otağın açarı təhvil verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

91. Qəza və digər hallardan sığortalanmaq məqsədilə ehtiyat açarlar necə və kimdə saxlanılır?

- A) Girişdə saxlandca, bağlı qutuda
- B) Xadimədə, ümumi saxlandca
- C) Girişdə növbətçidə, möhürlənmiş otaqda
- D) Girişdə növbətçidə, möhürlənmiş qutuda

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

E) Çıxışda növbətçidə, bağlanmış qutuda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

92. Şəxsin yataqxananı tərk etməsi necə həyata keçirilir?

A) Ödənişlərini tam həyata keçirir, otağı təmir etmədən, otağın açarını təhvil verməlidir

B) Ödənişlərini tam həyata keçirir, otağı təmirli vəziyyətdə, inventar, mal- materialları, otağın açarını təhvil verməlidir

C) Ödənişlərini tam həyata keçirir, otağı qəbul etdiyi vəziyyətdə, inventar, mal- materialları, otağın əmlakını verməlidir

D) Ödənişlərini tam həyata keçirir, otağı qəbul etdiyi vəziyyətdə, inventar, mal-materialları, otağın açarını təhvil verməlidir

E) Ödənişlərini qismən həyata keçirir, otağı qəbul etdiyi vəziyyətdə, inventar, mal-materialları, otağın açarını təhvil verməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

93. Ümumi təyinatlı otaqlarda inventarların şəxsi istifadəsi necə həyata keçirilir?

A) Qonşuların razılığı ilə

B) Buna icazə verilmir

C) Növbətçinin razılığı ilə

D) Şəxsi təşəbbüsü ilə

E) Heç kimə demədən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

94. Otaqlarda hansı hallarda siqaret çəkmək, spirtli içki içmək olar?

A) Hava soyuq olduqda

B) Heç bir halda

C) Gecə vaxtı olduqda

D) Qonaq gəldikdə

E) Sakitləşmək məqsədilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

95. Yataqxananın payız-qış mövsümünə keçidi kim həyata keçirir?

A) Elektrik

B) Növbətçilər

C) Komendant

D) Santexnik

E) Xidmətçilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

96. Yataqxanada daxili nizam qaydalarına riayət edilməsinə kim nəzarət edir?

A) Xidmətçilər

B) Növbətçilər

C) Komendant

D) Yaşayanlar

E) Gözətçilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

97. Qapıların, pəncərələrin, açarların, pərdələrin təmirini kim təmin edir?

A) Yaşayanlar

B) Komendant

C) Xidmətçilər

D) Növbətçilər

E) Fəhlələr

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

98. Yataqxana əmlakların uçotunu kim aparır, məhv edilmə aktını kim tərtib edir?

- A) Komendant
- B) Xidmətçilər
- C) Növbətçilər
- D) Yaşayanlar
- E) İdarə rəisi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

99. Zirzəmi mərtəbəsi hansı mərtəbəyə deyilir?

- A) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından azı qədər aşağıda olan mərtəbə
- B) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün üçdə birindən çoxu qədər aşağıda olan mərtəbə
- C) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından çoxu qədər aşağıda olan mərtəbə
- D) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün üçdə birindən azı qədər aşağıda olan mərtəbə
- E) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından çoxu qədər yuxarıda olan mərtəbə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

100. Binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiya xətlərinin çəkilişi üçün nəzərdə tutulmuş mərtəbə necə adlanır?

- A) Zirzəmi
- B) İstehsalat mərtəbəsi
- C) Parkovka

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

D) Texniki mərtəbə

E) Laboratoriya

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

101. Yataqxanada otaqların xalis hündürlüyü nə qədər olmalıdır?

A) Ən azı üç metr yarım

B) Ən çoxu üç metr yarım

C) Ən çoxu üç metr

D) Ən azı üç metr

E) Ən azı iki metr yarım

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

102. Xidmət personalının istifadəsində olan xidməti mərtəbələrdə hündürlük (konstruksiya çıxıntılarının altınadək) nə qədər olmalıdır?

A) 2,4 metrdən az olmamalıdır

B) 2,2 metrdən az olmamalıdır

C) 2,0 metrdən az olmamalıdır

D) 1,9 metrdən az olmamalıdır

E) 1,8 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

103. İsitmə, ventilyasiya və isti su sistemlərinə istiliyin verilməsi istilik məntəqəsindən necə nəzərdə tutulur?

A) Paralel boru kəmərləri vasitəsilə

B) Cəmlənmiş boru kəmərləri vasitəsilə

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

C) Şaxələnməmiş boru kəmərləri vasitəsilə

D) Birgə boru kəmərləri vasitəsilə

E) Ayrı-ayrı boru kəmərləri vasitəsilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

104. Su isitmə boru kəmərlərinin konfrans zallarına, yeməxanalara, foyelərə necə verilməsi nəzərdə tutulmalıdır?

A) Ayrı-ayrı qollarla

B) Ümumi qollarla

C) Növbəli qollarla

D) Şaxəli qollarla

E) Birləşmiş qollarla

Testin çətinlik dərəcəsi: orta

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

105. Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən yuxarıda olan mərtəbə necə adlanır?

A) Mansarda mərtəbəsi

B) Kürsü mərtəbəsi

C) Zirzəmi mərtəbəsi

D) Yerüstü mərtəbəsi

E) Texniki mərtəbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

106. Çoxmərtəbəli bina hansı binalara deyilir?

A) Bir və daha çox mərtəbəsi olan binalara

- B) İki və daha çox mərtəbəsi olan binalara
- C) Üç və daha çox mərtəbəsi olan binalara
- D) Dörd və daha çox mərtəbəsi olan binalara
- E) Doqquz və daha çox mərtəbəsi olan binalara

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

107. İsitmə sistemlərinin haradan çəkilməsinə yol verilmir?

- A) Sığınacaqlardan, ventilyasiya otaqlarından, tunellərdən
- B) Sığınacaqlardan, elektrotexniki otaqlardan, hamamdan
- C) Sığınacaqlardan, yemək otaqlarından, tunellərdən
- D) Dəhlizlərdən, elektrotexniki otaqlardan, tunellərdən
- E) Sığınacaqlardan, elektrotexniki otaqlardan, tunellərdən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

108. Hər bir qızdırılma və ventilyasiya sisteminin nəyi olmalıdır? Səhv cavabı tapın.

- A) Pasportu
- B) İstismar jurnalı
- C) Təmir jurnalı
- D) Şəxsiyyət vəsiqəsi
- E) Təmir qrafiki

Testin çətinlik dərəcəsi: orta

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

109. İstilik daşıyıcısının temperaturu 105 dərəcə C–dən yuxarı olan boru kəmərlərinin, qızdırıcı cihazların və hava qızdırıcılarının səthindən, yanar inşaat materiallarından olan konstruksiyanın səthinə qədər olan məsafə nə qədər olmalıdır?

- A) 110 mm-dən az olmamalıdır
- B) 150 mm-dən az olmamalıdır
- C) 100 mm-dən az olmamalıdır
- D) 120 mm-dən az olmamalıdır
- E) 130 mm-dən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

110. Bütün ventilyasiya qurğuları, yenidən qurulan və əsaslı təmir olunan və təmirdən sonra istismara buraxılan qurğular kim tərəfindən sınaq olmalıdır?

- A) Fəhlə tərəfindən
- B) Anbardar tərəfindən
- C) Komissiya tərəfindən
- D) Rəhbər tərəfindən
- E) Mühasib tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

111. Binalarda təmizlik işləri üçün istifadə edilən, inventarın saxlanması, təmizlənməsi və qurudulması üçün nəzərdə tutulan otaq, nə ilə yanaşı olmalıdır?

- A) Ayaqyolu ilə
- B) Akt zalı ilə
- C) Zirzəmi ilə
- D) Anbar ilə
- E) Çardaq ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

112. Yataqxana hansı kateqoriya mənzil fonduna aiddir?

- A) Xidməti təyinatlı
- B) Müvəqqəti təyinatlı
- C) İmtiyazlı təyinatlı
- D) Xüsusi təyinatlı
- E) Ümumi təyinatlı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

113. Xüsusi təyinatlı yaşayış sahələrinə tələb nədir?

- A) Özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilər
- B) Özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz
- C) Özgəninkiləşdirilə bilər, kirayəyə verilə bilməz
- D) Özgəninkiləşdirilə bilər, icarəyə verilə bilməz
- E) Özgəninkiləşdirilə bilməz, icarəyə və kirayəyə verilə bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

114. Yataqxanalarda yaşayış hansı müddət üçün nəzərdə tutulur?

- A) İşlədiyi, xidmət keçdiyi, əsas mənzillə təminədək
- B) İşlədiyi, təlim keçdiyi, təhsil aldığı müddət üçün
- C) İşlədiyi, xidmət keçdiyi, təhsil aldığı müddət üçün
- D) İşlədiyi, təhsil aldığı, əsas mənzillə təminədək
- E) Müddətsiz, xidmət keçdiyi, təhsil aldığı müddət üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

115. Yataqxanalarda yaşayış sahələri nə ilə təmin edilməlidir?

- A) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan ərzaqla

- B) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan sənaye malları ilə
- C) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan digər əşyalarla
- D) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan gigiyenik vasitələrlə
- E) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan kommunal xidmətlərlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

116. Xidməti yaşayış sahəsindən hansı şəxslərin ailə üzvləri başqa yaşayış sahəsi verilmədən çıxarıla bilməz?

- A) Yataqxanada yaşayış sahəsi verilmiş, vəfat etmiş işçinin
- B) Yataqxanada yaşayış sahəsi olan, xəstələnmiş işçinin
- C) Yataqxanada yaşayış sahəsi olan, təqaüdə çıxmış işçinin
- D) Yataqxanada yaşayış sahəsi olan, ixtisar olmuş işçinin
- E) Yataqxanada yaşayış sahəsi olan, öz xahişi ilə çıxmış işçinin

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

117. Yataqxanada yaşayış sahələri adambaşına neçə kvadratmetr olmalıdır?

- A) Adambaşına doqquz kvadratmetrdən az olmamalıdır
- B) Adambaşına on kvadratmetrdən az olmamalıdır
- C) Adambaşına beş kvadratmetrdən az olmamalıdır
- D) Adambaşına altı kvadratmetrdən az olmamalıdır
- E) Adambaşına dörd kvadratmetrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

118. Yataqxanada yaşayış sahəsinin kirayə müqaviləsi hansı müddətləri əhatə edir?

- A) Təqaüd yaşınadək, xidmət keçdiyi, təhsil aldığı müddətləri
- B) Əsas mənzillə təminədək, xidmət keçdiyi, təhsil aldığı müddətləri

- C) Əmək münasibətləri, xidmət keçdiyi, yaşadığı müddətləri
- D) Əmək münasibətləri, xidmət keçdiyi, təhsil aldığı müddətləri
- E) Əmək münasibətləri, təlim keçdiyi, təhsil aldığı müddətləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

119. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsas nədir?

- A) Əmək münasibətlərinin, təhsilin xitamı, habelə təlimkeçmədən azad edilmə
- B) Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə
- C) Vəfat etmə (ölmə faktı), təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə
- D) Böş otaqların sayı az olması səbəbi
- E) Əmək münasibətlərinin, təlimin xitamı, habelə xidmətkeçmədən azad edilmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

120. Mayelərin döşəməyə təsirininin zəif intensivliyi hansıdır?

- A) Döşəmənin örtüyünün quru qalması və ya yüngülcə nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri
- B) Döşəmənin kənarlarının quru qalması və ya yüngülcə nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri
- C) Döşəmənin örtüyünün nəm qalması və ya yüngülcə nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri
- D) Döşəmənin örtüyünün quru qalması və ya çox nəm olması ilə mayelərin döşəməyə tam təsiri
- E) Döşəmənin bir hissəsinin quru qalması və ya orta nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

121. Hansı hallarda döşəmədə maillik nəzərdə tutulmalıdır?

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) Daşınmalı əşyaların ağır olması faktoru olduqda
- B) Mayələrin döşəməyə təsiri intensiv, güclü olduqda
- C) Mayələrin döşəməyə təsiri orta və çox intensiv olduqda
- D) Mayələrin döşəməyə təsiri zəif və çox intensiv olduqda
- E) Mayələrin döşəməyə təsiri orta və zəif intensiv olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

122. Üst mərtəbənin örtüyü ilə binanın dam örtüyü və üst mərtəbənin örtüyündən yuxarıda yerləşən xarici divarlar arasında olan məkan necə adlanır?

- A) Çardaq
- B) Tribuna
- C) Tambur
- D) Lociya
- E) Lift holu

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

123. Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından çoxu qədər aşağıda olan mərtəbə necə adlanır?

- A) Mansarda mərtəbəsi
- B) Zirzəmi mərtəbəsi
- C) Yerüstü mərtəbəsi
- D) Kürsü mərtəbəsi
- E) Texniki mərtəbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

124. Ayaqyolu və vanna otaqlarında döşəmənin səviyyəsi qonşu sahələrlə müqayisədə necə olmalıdır?

- A) Qonşu sahələrdən 20-30 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır
- B) Qonşu sahələrdən 35-40 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır
- C) Qonşu sahələrdən 5-10 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır
- D) Qonşu sahələrdən 25-30 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır
- E) Qonşu sahələrdən 15-20 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

125. Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısına qədər aşağıda olan mərtəbə necə adlanır?

- A) Zirzəmi mərtəbəsi
- B) Mansarda mərtəbəsi
- C) Kürsü mərtəbəsi
- D) Yerüstü mərtəbəsi
- E) Texniki mərtəbəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

126. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

127. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

128. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

129. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

130. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

131. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

132. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

133. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

134. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

135. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

136. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmuşda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmuşda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmuşda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

137. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

138. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

139. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

140. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

141. Günvurma nə vaxt baş verir?

A) Günəşli havada gün şüalarının altında olduqda

B) Yayda kölgəlikdə çox durduqda

- C) İsti otaqda çox qaldıqda
D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

142. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
C) Şına qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

143. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
C) Texnoloji rejiminin pozulması
D) Nəzarət edilə bilməyən partlayış və yanğın
E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

144. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
B) Mühafizə vasitələri

C) Kollektiv vasitələri

D) Xilasətmə vasitələri

E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

145. Yanan metalları nə ilə söndürmək olar?

A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

146. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərayandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

147. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşi dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşi davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

148. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

149. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

150. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

151. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılca xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

152. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

153. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

154. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

155. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

156. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

157. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

158. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

- A) Slaydoskopdan, telefonda, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

159. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

160. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vasitələri

C) Təlimatın kecirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

161. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

162. Yanğın aşkar etdikdə nə etməli?

A) Dərhal bələdiyyəyə xəbər vermək

B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək

C) İcra hakimiyyətinə xəbər vermək

D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək

E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001